

Estetik tərbiyə ocağı

Uşaqların estetik tərbiyəsində təkcə ümumtəhsil, orta və ali ixtisas məktəbləri deyil, eyni zamanda uşaq musiqi məktəbləri də böyük rol oynayır. Uşaq musiqi məktəbləri uşaqların estetik tərbiyəsini formalaşdırmaq üçün təkcə musiqi dərslərində deyil, eyni zamanda nəzəri dərslər, o cümlədən keçirilən müxtəlif tədbirlərin də gücündən bacarıqla istifadə edirlər.

Respublikamızda bu missiyanı yerinə yetirən musiqi məktəbləri çoxdur. Onlardan biri də 13 saylı uşaq musiqi məktəbidir. Bu məktəb 1935-ci ildə yarənib.

1985-ci ildə məktəbə bəstəkar və dirijor Səid



Rüstəmovun adı verilib. Bu müddət ərzində məktəb yüzrlə uşaqlara həyat vəsiqəsi verib. Bu uşaqların çoxu öz həyatını musiqi aləmi ilə bağlamış, ölkəmizin ali və orta ixtisas musiqi ocaqlarında təhsillərini davam etdirmişlər. Məktəbin yetirmələrinin bir çoxu doğma məktəblərində çalışmaqqla yanaşı, respublikamızın müxtəlif musiqi təhsil ocaqlarında da fəaliyyətlərini davam etdirirlər və bəziləri də indi respublikamızın adlı-sanlı musiqiçiləridir. Onu da qeyd etmək lazımdır ki, məktəb əsl intibah dövrünü yaşayır. Belə ki, məktəbdə aparılan kadr islahatından sonra məktəb qısa müddət ərzində respublikamızın qabaqcıl musiqi məktəbləri sırasına çıxmışdır.

Məktəbə yeni təyin olunmuş direktor Tofiq Salmanov işi yüksək səviyyədə təşkil etmiş, şagirdlərin davamiyyəti, maddi-texniki bazanın yüksəldilməsi və dərslərin keyfiyyətindən tutmuş, uşaqların musiqi alətləri ilə təmin olunmasına kimi hərtərəfli dönüş yaratmışdır. Əvvəllər uşaqların məktəbə cəlb olunması işindəki bəzi çətinliklər aradan qaldırılmışdır.

Tofiq müəllim söhbətimizdə dedi ki, əldə olunan bütün nailiyyətlər, rayon icra hakimiyyətinin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, xüsusən idarənin rəhbəri Əlikram Əliyevin qayğısı və məqsədyönlü diqqəti nəticəsində olmuşdur.

İndi burada təkcə dərslərin keyfiyyəti deyil, eyni zamanda respublika əhəmiyyətli tədbirlərin də keçirilməsinə böyük diqqət yetirilir. Yeni il bayramı, "Dünya Azərbaycanlılarının həmrəyliyi günü"nə həsr olunmuş kütləvi tədbirlər, Gül bayramı, ulu öndərimiz Heydər Əliyevin yubiley günləri, 20 Yanvar faciəsinə həsr olunmuş tədbir, Bahar bayramına həsr olunmuş konsert proqramı bu qəbildəndir. Fərhəli hal ondadır ki, musiqi məktəbi bu və ya digər tədbirləri keçirərkən xidmət ərazisindəki ümumtəhsil məktəbləri, uşaq yaradıcılıq müəssisələri ilə də əlaqə saxlayır, tədbirləri əksərən onlarla birgə keçirir. Ərazidəki 165, 19, 328, 58 saylı tam orta mək-



təblərlə əlaqə buna misal ola bilər. 13 saylı uşaq musiqi məktəbi başqa musiqi təmayüllü məktəblərlə də birgə tədbirlər təşkil edir. Qara Qarayev adına Sumqayıt 1 saylı musiqi məktəbi ilə birgə həyata keçirilmiş konsert proqramı buna aydın misal ola bilər.

Tofiq müəllim onu da bildirdi ki, məktəbin müəllimlərinin əməyi olduqca böyükdür. Onlardan A.Tağıyev, S.İbrahimov, S.Axundzadə, S.Ağayeva, E.Abdullayeva, Ə.Zeynalova, T.Abbasova, F.İsmayılova, Ə.Həsənov, N.Dadaşova və başqaları xüsusi əzmkarlıq nümayiş etdirirlər.

Zabit CAVADOV,
"Respublika".